

2019-2020-ci dərs ilinin əvvəlində keçiriləcək sentyabr konfranslarına aid tövsiyələr

XXI əsrin “Təhsil əsrı” olması cəmiyyətin bütün sahələri ilə yanaşı, bilavasitə təhsilə daha çox diqqət yetirilməsi, müasir dünyamızın qlobal problemi kimi onu bütün fəaliyyətlərin füqünə qaldırılması ilə nəticələndi. İnsanlığın formallaşması üçün əsas əlamətlərdən biri sayılan təhsil indiki zamanda önməli olmaqla daha qüdrətli cəmiyyət hadisəsinə çevrildi. Dünyanın, o cümlədən ölkəmizin təhsil həyatında keçirilən islahatlar, baş verən dəyişikliklər məhz bu zərurətdən yarandı. Artıq neçə ilərdir ki, ölkəmizin təhsil məkanında həyata keçirilən islahatlar ulu öndər Heydər Əliyevin söylədiyi bu fikirlərdən qaynaqlanmışdır: “Mən belə anlayıram ki, indi bizdə təhsil sisteminə islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşın”. Ardıcıl və sistemli şəkildə həyata keçirilən islahat tədbirlərində təhsilin müxtəlif pillə və səviyyələri nəzərə alınmışdır. Müstəqil Azərbaycanın təhsil siyasetinə uyğun olaraq onun

Ötən dərs ilinin bəzi nəticələri

Sentyabr konfranslarında aşağıdakı görülmüş işləri sadalamaq əhəmiyyətli hesab edilir.

Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il-döndümüne həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir; Azərbaycan müəllimlərinin XV qurultayı keçirilmişdir; 5 yaşlı uşaqların məktəbəqədər təhsil ilə əhatəlilik genişləndirilərək 75%-ə çatdırılmışdır; 2018/2019-cu dərs ilində elektron sistem vasitəsilə həm məktəbəhəzarlıq qruplarına, həm də I sinf şagird qəbulunun əhatə dairəsi genişləndirilmişdir; Respublika Fənn Olimpiadalarına təxminən 33.000 nəfər müraciət etmişdir; 2018-ci ildə beynəlxalq fənn olimpiadalarında 29 medal qazanılmışdır; “Təhsil haqqında” Qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilmişdir; 50.000-dən çox namizəd müəllim olmaq üçün müraciət etmişdir; 16.000-dən çox müəllim diaqnostik qiymətləndirmədən keçmiş, vəzifə maaşları artırılmışdır; 2018/2019-cu tədris ilində dövlət ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün 7 milyondan çox nüsxə dərslik və metodik vəsait çap edilmişdir; 2018/2019-cu tədris ilində Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulmuş təhsil müəssisələrinin sayı 467 məktəb artırılaq 2.746-ya çatdırılmışdır; Ümumi təhsil sahəsində icrasına ötən illərdə başlanılan layihələr hesabat ilində də uğurla davam etdirilmişdir; Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində ümumilikdə 850 layihə təklifi qəbul edilmişdir və s.

Konfransda Azərbaycan təhsilinin inkişafında Dünyanın qlobal təhsil problemindən biri kimi, integrasiyanın rolü və əhəmiyyəti, integrasiyanın mahiyyəti və məzmunu nəzərə alınmalı, geniş müzakirə obyektiyənə çevriləlidir. Dünya təhsilsüsləşmişdir. 2018-ci ildə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi üçün ye-

dünya təhsil sisteminə integrasiya edilməsi zəruri şərt kimi diqqət mərkəzində saxlanılmışdır. Burada əsas məsələlərdən biri təhsildə inkişafetdirici amilin nəzərə alınması və şəxsiyyətin formalşdırılmasının ön planda saxlanılmasıdır. Məlum olduğu kimi, təhsilsüsləşməsiz bəziləri çox düzgün olaraq Azərbaycan təhsilinin məhz şəxsiyyətənəmlü xarakterini humanistləşdirmə müstəvisində şərh etməklə həmin məsələlərin əlaqəli olmasını qeyd edirlər. Eyni zamanda, təhsilin səriştəyənlü mahiyyətindən danışırlar. Əslində bu, ölkəmizin təhsil siyasetində də prioritet məsələ kimi daim izlənməkdədir. Odur ki, ilkin olaraq bu məsələlər etrafında müzakirə açmaq məqsəd-müvafiq hesab edilir. Eyni zamanda, təhsil qanunvericiliyinin əsaslı şəkildə yeniləşdirilməsindən, ümumi təhsilin ister məzmun, ister texnologiya və istərsə də idarəetmə sahələrindən, humanistləşdirmə prinsipinə uyğun əldə olunmuş nailiyyətlərdən, eləcə də çatışmazlıqlardan danışmaq, faydalı təkliflər vermək təklif olunur.

rindən, şaquli və üfiqi növlərindən, fəndaxili və fənlərarası əlaqələrdən bəhs olunmalıdır. İnteqrasiyanın fenlərin sayının və şagirdlərin təlim yükünün azaldılmasında, təlim marağının artırılmasında, idrak fəaliyyətin yüksəldilməsində, fənlərin praktik cəhətdən əhəmiyyətliyinin artırılmasında rolu ilə bağlı fikir mübadilələri aparılmalıdır.

Ümumiyyətlə, müasir Azərbaycan məktəbinin hansı prinsiplər əsasında inkişaf etməsini, onun əldə etdiyi nailiyyətləri müzakirə etmək, perspektivləri müəyyənəşdirmək, gələcək nailiyyətləri təsəvvür etmək baxımından əhəmiyyət daşıyır və müasir təhsil siyasetini ardıcıl davam etdirmək üçün onu aydın dərk etməyə kömək edir. Biz bəzən ümumi təhsil siyasetini, onun ümumi prinsiplərini Azərbaycan üçün xarakterik olan cəhətləri aydınlaşdırımdan, onları pedagoji ictimaiyyətin marağına təqdim etmədən aralıq mexanizmləri öyrənməyə və ya izah etməyə can atırıq. Nəticədə həmin mexanizmlərin yaranma səbəbləri, şərait və onlardan istifadənin əhəmiyyəti ilə bağlı xeyli suallarla rastlaşmalı oluruq. Təbii olaraq yaranan bu suallar yenidən müasir Azərbaycan təhsilinin ümumi nəzəri məsələlərinə qayğıya düşmək, onlara aydınlaşdırmaq tələb edir.

Maddi-texniki bazanın möhkəmləndirilməsi

Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi təhsil quruculuğunda mühüm amillərdən biri kimi qiymətləndirilir. Məktəb binalarının, sinif otaqlarının tikilməsi təhsil şəraitinin yaxşılaşdırılmasında, keyfiyyətli təhsilin əldə olunmasında əhəmiyyətli rol oynayır. Odur ki, bu istiqamətdə xeyli işlər görülmüşdür. Son 5 ildə 500-dən çox, 2003-2018-ci illər ərzində isə ölkədə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmiş, nəticədə 1 milyondan çox şagirdin təlim şəraitini əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır. 2018-ci ildə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi üçün ye-

ni bina inşa edilmiş və istifadəyə verilmişdir. 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən modul tipli məktəblər də daxil olmaqla ümumiyyətdə 147 məktəb tikilib istifadəyə verilmiş, 5 məktəb əsaslı təmir edilmişdir.

Heydər Əliyev Fonduñun təşəbbüsü ilə dövlət-özəl partnərlərə əsasında Bakı şəhərində yerləşən ali məktəblərdə təhsil alan tələbələr üçün 800 yerlik müasir yataqxana kompleksinin inşası başa çatdırılmışdır və istifadəyə hazırlıdır. 2018-ci ildə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılmış, azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin problemi qismən həll edilmişdir.

Ümumi təhsil sahəsində əldə edilən uğurlar uşaqların məktəbə yaxşı hazır olmaları ilə daha çox bağlıdır. Bunun üçün onların xüsusi hazırlıq mərhələsindən keçmələri əhəmiyyət daşıyır. Artıq “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda məktəbəhəzarlıq ümumi təhsilin bir səviyyəsi kimi təsbit olunmuşdur. İslahatönümlü işlərdə də bu məsələ diqqət mərkəzində saxlanılməqdədir. Məktəbəhəzarlığın təşkili 2018/2019-cu tədris ilində 5 yaşlı uşaqların məktəbəqədər təhsil ilə əhatəliliyi 75%-dəkdir. Növbəti illərdə bu göstəricinin 90%-ə çatdırılması nəzərdə tutulur.

5 yaşlı uşaqların məktəbəqədər təhsilə əhatəliliyinin artırılması məqsədi ilə dövlət ümumtəhsil məktəblərində məktəbəhəzarlıq qrupları təşkil edilmiş və artıq 3-cü ildir ki, bu təşəbbüs davam etdirilir. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhəzarlıq qruplarına 5 yaş həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhəzarlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir və dərs ili iki yarım ilə bölünür. Məşğələlər oktyabrın 1-də başlayır, may ayının 31-də başa çatır. Məktəbəhəzarlıq qruplarının təşkil olunduğu məktəblərin sayı 2.957-dir. Eyni zamanda məktəbəhəzarlıq qrup məşğələləri üçün tədris planı da təsdiq olunaraq istifadəyə verilmişdir.

Səriştə əsaslı yeni təhsil məzmununun yaradılması

Dünyanın müasir mənzərəsi deyisişir. Təhsilin praktik bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan fundamentallığı meydani tərk edir. Həyat insanların qarşısında daha çox praktik xarakter daşıyan bacarıqlara yiyələnmək tələbi qoyur. İnsanlar bu tələbə cavab vermək üçün özlərinin zəruri biliyi əsasında əldə etdikləri səriştələrə yiyələnməyi ön plana çəkməli, bir şəxsiyyət kimi formalşmaq üçün həyati bacarıqlara, qabiliyyətlərə dənən çox sahib olmalıdır. Bunun, ilk növbədə, təhsilin məzmununda dəyişikliklərin aparılması işi davam etdirilməli, onun səriştələrən ibarət müasir məzmunu yaradılmalıdır.

Birinci, hər bir fənnə elm sahələrini, texnologiyaları, psixiologiya, fiziologiya ilə bağlı zəruri məsələləri özündə ehtiva edən integrativ pedaqoji, metodik anlayış kimi baxılmalıdır. Fənnə dair məqsəd və vəzifelerin, onların əhəmiyyətinin izah olunmasında şəxsiyyətin inkişaf etdirilməsi, vətəndaşın formalşdırılması ön planda dayanmalıdır. Eyni zamanda, fənnin reallaşdırılması istiqamətin də həyata keçirilən məktəb tədbirlərində müvafiq ardıcılıq və sistemin gözlənilməsi nəzərə alınmalıdır.

İkinci, hər bir fənnin şagird şəxsiyyətinin özünməxsus keyfiyyətlərin (mədəniyyətlərin) formalşamasına xidmət göstərməsi və onun prioritet olması, başlıca məqsədən praktik bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmunun formalşamasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyənən cəkiləməlidir. Təhsilin məzmunu texnoloji biliklərlə inkişaf etdirilməli, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəflə formalşaması prioritet olduğu halda, peşə, orta ixtisas və ali təhsildə əmək bazarının cari və gələcək tələbələri əsas götürülməli, əmək bazarında iş təklif edən bütün subyektlər dövlət və özəl olmasından asılı olmayaraq maraqlı tərəfə çevriləlidirlər”.

Təhsil naziri C.Bayramovun qeyd etdiyi kimi, yeniləşən məzmun gələcəyin çağrışına cavab vermelidir. Bu zərurətdən “...bütün təhsil pillələri üzrə məzmunun təkmilləşdirilməsi, əmək bazarının gələcək tələbələrinə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçiriləcəkdir. Məhz bu yanışmadan çıxış edərək uşaqların erkən yaşdan inkişafının səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin standart və kurikulumları, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ümumtəhsil, peşə və orta ixtisas təhsili standartları və kurikulumları, ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” mərkəzlərinə çevriləməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi ilə bağlı işlər davam etdirilməlidir”.

Təhsil proqramlarının (kurikulumların) özünəməxsusluğu

Ümumiyyətlə, fənlər üzrə təhsil proqramlarının (kurikulumların) özünəməxsusluğunu necə izah etmək lazımdır? Yaxud, ənənəviliyiklə yeniliklər arasında əlaqələr necə şərh olunmalıdır?

Heç şübhəsiz, bu suallar əsasında aparılan müzakirələr müəllimlərin kurslarda qazandıqları bilik və bacarıqları davam və inkişaf etdirməyə yönəldilmiş, bir neçə məsələ diqqət mərkəzində saxlanılmalıdır.

Birinci, hər bir fənnə elm sahələrini, texnologiyaları, psixiologiya, fiziologiya ilə bağlı zəruri məsələləri özündə ehtiva edən integrativ pedaqoji, metodik anlayış kimi baxılmalıdır. Fənnə dair məqsəd və vəzifelerin, onların əhəmiyyətinin izah olunmasında şəxsiyyətin inkişaf etdirilməsi, vətəndaşın formalşdırılması ön planda dayanmalıdır. Eyni zamanda, fənnin reallaşdırılması istiqamətin də həyata keçirilən məktəb tədbirlərində müvafiq ardıcılıq və sistemin gözlənilməsi nəzərə alınmalıdır.

İkinci, fənlərin məzmunun nəticələr şəklində ifadə olunması şagirdlərdə formalşacaq səriştələri ifadə edir. Hər bir fənnin məqsədi təhsil proqramında (kurikulumda) konkret olaraq göstərilir. Şagird şəxsiyyətin də hansı səriştənin formalşaması qeyd edilir. Hər bir təhsil standartında isə zəruri biliklər və fəaliyyətlər əhatə olunur. Standartların reallaşdırılması zamanı müvafiq strategiyalar müəyyənləşdirilir və nəticələrə çatmaq üçün hər bir müəllim özünün potensial imkanlarını istifadə etməlidir. Müzakirələrdə bu məsələlər də diqqət mərkəzində saxlanılmalıdır.

Üçüncü, fənlərin məzmunun nəticələr şəklində ifadə olunması şagirdlərdə formalşacaq səriştələri ifadə edir. Hər bir fənnin məqsədi təhsil proqramında (kurikulumda) konkret olaraq göstərilir. Şagird şəxsiyyətin də hansı səriştənin formalşaması qeyd edilir. Hər bir təhsil standartında isə zəruri biliklər və fəaliyyətlər əhatə olunur. Standartların reallaşdırılması zamanı müvafiq olaraq, ümumi təhsil məktəblərinin nümunəvi planları üzərində iş aparılmış, onlar yeni dərs ili üçün təsdiq olunmuşdur. Ötən tədris ilinin yekunları yeni məzmununa kecidin nəticələrinin hansı səviyyədə olduğunu aydın şəkildə göstərdi. Təhsil ictimaiyyəti yeni məzmununa ugurla kecidin mümkünüyünə əmin oldu. Ali məktəbə qəbullu bağlı nəticələr, sinif şagirdlərinin ali təhsil müəssisələrinə, bəzi hallarda sinif əksəriyyətinin daxil olması yeni təhsil konsepsiyasının imkanlarını açıqladı. Eyni zamanda, şagird fəaliyyətin, təşəbbüskarlığının inkişaf etdirilməsi baxımdan əhəmiyyətini meydana qoydu.

